

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

“Azəriqaz” İB

Sayğac birləşmələri üçün xüsusi nömrələnmiş plombların və əlavə plomb məftilinin satın alınması üçün açıq müsabiqə elan edir.

Müsabiqədə iddiaçı kimi iştirak etmək istəyənlər aşağıda qeyd olunan sənədləri SOCAR “Azəriqaz” İB-nə təqdim etməlidirlər:

- Müsabiqədə iştirak haqqında müraciət;
- İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən gec 26.02.2016-cı il, Bakı vaxtı ilə saat: 18.00-a qədər təqdim olunmalıdır.

Müsabiqə təklifi bir əsli və 2 surəti olmaqla 10.03.2016-cı il, Bakı vaxtı ilə saat: 10.00-a qədər əlaqələndirici şəxsin ünvanına göndərilməli və ya bilavasitə əlaqələndirici şəxsə təqdim olunmalıdır.

Müsabiqə təklifi iddiaçı tərəfindən lazımi formada hazırlanmalı, imzalanmalı, möhürlənməli, əsli və surətləri hər biri ilk növbədə ayrı-ayrı zərflərə qoyulmalıdır. Sonra bu zərflər ümumi bir zərfə qoyulmalıdır. Zərflərin bağlanmış tərəfləri iddiaçı tərəfindən imzalanmış və möhürlənmiş olmalıdır.

Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, ingilis və ya rus dilində əldə etmək istəyənlər 100 (ƏDV-li) manat və ya ekvivalent məbləğdə digər valyuta ilə iştirak haqqını aşağıda qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən ala bilərlər. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Hesab nömrəsi: AZ38IBAZ38010019449306332120, VÖEN: 9900003871, Azərbaycan Beynəlxalq Bankı ASC, Müştəri xidməti Departamenti, Kod: 805250, müxbir hesab: AZ03NABZ0135010000000002944, VÖEN: 9900001881, SWIFT BIK: İBAZAZ2X.

Əlaqələndirici şəxs: Qasimov Araz Əvəz oğlu

Ünvan: Y.Səfərov küç.23 AZ1025, Azərbaycan, Bakı

Telefon nömrəsi: +994125210000 (daxili 29088)

Faks nömrəsi: +994124904292

Elektron ünvan: araz.qasimov@socar.az

Satınalma müqaviləsinin qrafik üzrə iki ay ərzində yerinə yetirilməsi tələb olunur.

Satınalma müqaviləsinə yerinə yetirmək üçün lazımi maliyyə imkanlarına malik olmalıdırlar.

Müsabiqə təkliflərinin qiymətləndirilməsində keyfiyyət, ödəniş şərti və aşağı qiymət meyarlarına üstünlük veriləcəkdir.

Müsabiqə təklifləri zərfləri 10.03.2016-cı il, Bakı vaxtı ilə saat 11:00-da AZ1025, Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küç.23 ünvanında yerləşən “Azəriqaz” İB-nin Akt zalında açılacaqdır. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri zərflərin açılış proseduralarında iştirak edə bilərlər.

“Azəriqaz” İB-nin satınalmalar qrupu